

# 26 sentyabr

## Avropa Dilləri Gününü bizimlə qeyd edin!

### Avropa Dilləri Günü (ADG) nədir?

Avropada Dillərin öyrənilməsinə həvəsləndirən bir gündür. Avropa Dilləri Günü Avropa Şurasının (Strazburq) təşəbbüsü ilə 2001-ci ildən etibarən hər il sentyabrın 26-da qeyd olunur.

### Biz nə üçün ADG- ni qeyd edirik?

- Çoxdillilik və mədəniyyətlərarası anlaşmanı gücləndirmək üçün ictimaiyyətin diqqətini dillərin öyrənilməsinə cəlb etmək
- Avropada zəngin linqvistik və mədəni müxtəlifliyi təşviq etmək
- Dillərin məktəbdə və məktəbdən kənarında davamlı olaraq öyrənilməsinə maraq yaratmaq

### Bunları bilirdinizmi...?

- Dünyada 6000-7000 arası dil mövcuddur və bunlardan təxminən 225-i Avropanın yerli dillərdir
- Dünya dillərinin çoxu Aziya və Afrika qitələrində danışılır
- Dünya əhalisinin ən azı yarısı ikidilli və ya çoxdillidir, yəni onlar iki və daha çox dildə danışirlar
- İkidillilik əlavə dillərin öyrənilməsinə asanlaşdırır və düşüncə prosesini gücləndirir

Daha ətraflı məlumat üçün bizim internet saytımıza daxil olun!

### Bu kimin üçündür?

- Şagirdlər / Tələbələr / Müəllimlər
- Universitetlər / Məktəblər / Mədəniyyət institutları/Dil institutları
- Asosiasiyalar...

Əslində Avropada linqvistik müxtəlifliyi qeyd etmək istəyən HƏR KƏS üçün


[www.coe.int/EDL](http://www.coe.int/EDL)



Facebook-da bizə qoşulun:  
[facebook.com/ecml.celv](https://facebook.com/ecml.celv)



EUROPEAN CENTRE FOR  
MODERN LANGUAGES



CENTRE EUROPEEN POUR  
LES LANGUES VIVANTES

COUNCIL OF EUROPE



CONSEIL DE L'EUROPE

# 26 sentyabr

## Avropa Dilləri Gününü bizimlə qeyd edin!

### ADG-nin internet səhifəsindən hansı məlumatları əldə edə bilərəm?

- Dünyada bu günün qeyd olunması ilə bağlı həyata keçirilən tədbirləri əks etdirən təqvim
- ADG haqqında 20-dən çox dildə məlumat
- Dillər haqqında faktlar və rəqəmlər
- Müəllimlər/tədbir təşkilatçıları üçün materiallar (tədbirlərdən nümunələr, ADG-ilə bağlı fəaliyyətlər)
- Dillə bağlı bilik və bacarıqlarınızı yoxlamaq üçün onlayn oyunlar
- Deyimlər, əyləncəli sözlər, yalnız "dostlar", ən uzun sözlər, palindromlar, yanıltmaclar, o cümlədən, Avropanın zəngin linqvistik mənzərəsini əks etdirən oxşarlıq və müxtəlifliklərlə bağlı digər misallar
- Ən innovativ tədbirlərə səsvermə imkanı

### Mən ADG-də necə iştirak edə bilərəm?

Üzv dövlətlər, partnyorlar və fərdlər fəaliyyətləri təşkil etməkdə və ya onların təşkilində köməklik etməkdə sərbəstdirlər və bu məqsəd üçün ADG-nin internet saytı və təşviqat materiallarından istifadə edə bilirlər.

#### BƏZİ İDEYALAR

- Dil kafesi, şənliklər, turnirlər, şam yeməyi və sair tədbirlər təşkil etmək
- Dillər ilə bağlı bloq yazmağa başlamaq
- E-kitab və ya e-jurnal yazmaq
- Tələbələr/məktəb/qonşular və s. üçün dil viktorinaları hazırlamaq
- Poçt açıqcası/poster/video/şəkil/yazı/mahnı müsabiqəsi və ya oyunlar təşkil etmək

Tədbirinizi ADG internet saytının məlumat bazasına daxil etməklə təşviq edin!

<http://edl.ecml.at/teachshare> saytında müəllimlər üçün nəzərdə tutulmuş əlavə materiallar və ideyalarla tanış olmaq olar.

### ADG-ni kim koordinasiya edir ?

Avropa Dilləri Günü Avropa Şurası tərəfindən koordinasiya olunur: Avropa Şurasının Dil Siyasəti Şöbəsi (Strazburq) və Avropa Müasir Dillər Mərkəzi (Graz).

Milli Əlaqələndiricilər 40-dan çox ölkədə təşviqat materiallarını yaymaq və bu günü təbliğ etməklə ADG-yə dəstək verir.

### Sizin Milli Əlaqələndirici:

